



Zahid ŞAHSUVAROV

### Sərhəd məntəqəsində gördüklorum

Saat on radalarında İraq-Iran sərhədi na çatdıq. Sərhəd xidməti bir neçə kohna binadan ibarət idi. Hər tərəf istidən od tutub yanındı. Ətrafdakı ağacların kölgəsinde istidən gizlənən adamların nəzərləri bize yönəlmədi. Görünür, bura golon hər bir kəsi belə maraqlı izleyirdilər. Hacı Gassanla pasport qeydiyyatı üçün üstündə "Əl- müqadırın" - (Ölkədən çıxanlar) yazılımın binaya girdi. Orada bizo şəyəldər ki, cüma günləri Iran sərhədi bağlı olur. Əlbəttə, buna olduqca tövəcibəndik və "Bəs bür indi na edək?" - deyə soruşturdı. Dedilər ki, sabahda qədər gözəlməli olacaqsın. Buzim: "Bərda gecələməyir bər yer var?" - sualımızı: "Xox, avtomobilimizde gecələyin" - dedilər. Bu, bizi heç cür qan etmirdi. Ham burda gecələmək olduqça qot idı, ham is-təmiridim ki, Hacı Gassanə bəli oyziyyət verim. Binadan bayraq çıxdıq. Hacı Gassan bir az fikirləşdən sonra sərhəd mərkəzi müdürünin oturduğu yerə sərüşdü. Onun oturduğu binanı biza göstərdilər və Hacı Gassan mono müdürülərə gələnlərini tokif etdi. Cəvab gələnləmədən qəpisi döyü içəri girdi. Men isə bayırda qaldım. Çox qisa bir vaxtdan sonra Hacı Gassan mani içəri dəvet etdi. Mərkəzin müdürü moni güllə üzü qarsıldı. Dəvrənşəndən başa düşündi ki, Hacı Gassanın kim olduğunu artıq bilir. Bayırda hərbi formada olan bir nəfər çəngi bize çay, qohvo gətirməsini göstərmiş verdi. Sonra bizo kəmək etməyo çalışışındı ki, onu oləvə etdi ki, o, Iran torəfi ilə oləqən saxlayacaq və xahiş edəcəki, mani istisna olaraq, İranı keçməye icazə versinlər. Harasa zəng edib, iranlı hommari ilə telefon olasıqası yaratmasına xahiş etdi. Bu arxa o, Hacı Gassanə buradakı ağır vəziyyətdən, tərəflərin onları homməsə belə incitməklərindən uzaq-uzadı. Özlərin isə öksinə, Nocofo və Kərbələyə gedən iranlı zavvollarına homməsə kəmək etmələrindən ürkəndəsə söz açdı. Sözün galon telefon zongi kosdu. Onu Iran torəfi ilə çalasdırdılar. Onlar kurd dilində dansırdılar. Əvvəl elə bildim ki, fars dilində dansırlar (Momin azdan-cəxəndən fars dilindən xəborim var idi. Bir il universitetdə fars dili öyrənmisdim). Sonra diqqətlə qulaq asandan sonra başa düşündi ki, dansıqları fars dilə deydi. Hacı Gassan ebbi bilikromdən keçənləri oxuyurdu: "Kürd dilidir" - dedi. Buralarla - o təyin təyada yaşayışlarının hamisi kürdürlər. İraqlı kürd iranlı homməkarına "rusi-rusi" (moni nozordu tuturdı), deyo-deyo nəsə səbüt etməyo çalışırdı. Nohayat, uzun sərən telefon danışıq so-na qatdı ki mərkəzin müdürü döründən nə - (Əvvəlli ötən saylarımızda)

# Ömrə bərabər gün...

fəs alıb: "Iran sərhəd məntəqəsinin müdürü yaxınlıqdakı Kırmanşah şəhərini gedib. Onunla olaqə saxlayıb, xəbor edəcəklər. İnşallah, yaxşı olar, - dedi. - Bizzət hərəkət belə tosadıflər olur və iranlılar sərhədi cüma günü olmasına baxmayıraq, açırlar".

Təxminin yarım saatdan sonra xəbor geldi ki, Iran torəfi moni qobul etməyo razıdır. Sərhəd məntəqəsinin müdürüne coxlu təsəkkür etdiq və otadan çıxıb, keçid məntəqəsinə yaxınlaşdıq. Keçid məntəqəsi deyəndə, bura adət etdiyimiz sərhəd-keçid məntəqələrindən tamamilə fərqliən - nizam-intizamlı məntəqədən uzaq idı. Sadəcə iki ölkəni bir-birindən ayıran domir tekrarlar üzərində lehimləmiş, bər metr hündürlüyündən olan domir çəngi qapı idi. Onu sağ-sola horakat etdirərək, bürəkən o bürşinə yolu açırdılar. Bizim keçidə üt tutduğumuzu görən adamlar, oturduqları ağacların altında durub bizi səri qadırlar. Hacı Gassanın otəyindən tutub (hətta buri onun üzündən döyü) ona yaxıvdırlar ki, onları da kömək etsin. Təbib ki, Hacı Gassan da onları bəri geri qaytarmanı istəmidir ki, onları da buraxınsın. Məntəqənin müdürü do Hacı Gassanın sözünü rəya salmaya onlara icazə verdi. Amma bir şortki ki, burdan keçməyə icazə verir, amma İran torəfinin onları buraxıb-buraxmayacağına zəmin deyil. Ümumi sayımızın nəfər olardı. Bu arı araba tapıb, çantalarımızı onun üzüntü yığıldır və itəyito-ityalo İran sərhədi torəfə aparmağə basıldalar. Buz do artıq üzümüze aksımlı domir çəngi qapıya torəf yönəlmədi. Qapıdan içeri keçməyə, Hacı Gassanla halallaşıb ayrıldıq. Onun gözlerinin dolduğuğini gördük. "Allah əmanımdır! Sağ-salamat get!" - dedi, sonra mon quaqayılab "Büt uñutma!" - dedi və olını adı üzü kürəyimən çökdə. Mon işi heç na deya bilmədim. Qəher moni böğmüştə. Təkəro onu dedim ki, hor şəyə görə sağ ol!

Hacı Gassanın ariylərə neytral məntəqəyə (adət, ölkələr arasındakı keçid məntəqələrindən neytral bir məsafə olur) keşdən və Hacı Gassan: "Gedin siz diaha", - dedim. Hacı Gassan arxamə: "Buz burda bir saat gözlöyəcəyik, sonra gedəcəyik", - dedi. Neytral məntəqəyə toxmın, bəz yər metr yəl gotidim. Yolboyu mono qoşulub İranlı gedənlərin pasportlarını yığıb, bir yerdə sərhəd pasport qeydiyyatı xidmətinə verməyimizi tokif etdim. Buz, onlara bir növ kəmək etməyim. İran sərhəd məntəqəsinə daxil olduğumda. Bizi Iran sərhəd xidməti işçiləri qarsılaşdır. Özü də hamisi qara qadralı qadınlar idilər.

- Rus kimdir? - deyo sərəndələr (onu da deyim ki, buralarda hamisə monsəb oludugu pasportla çağırınlara və mon buna cəxəndən öyrənmisdim):

- Monom.

Pasportunu istədilər. Men da hamının pasportunu özümkü ilə borabor sərhədçi xanıma verdim. O da pasportumuzu götürüb harasa getirdi. Buz isə oturub onun qeytməsinə gözlöyə başlıq. Onu da deyim ki, İranə moxsus bu sərhəd məntəqəsi oludqua tomiz idı və bütün avadanlıqlar, cihazlar və s. hor şəy burda yeniyən və müasir toləblor uyğun idi. Oturdumuz



zalda hor şurəsət vardi. Mənimlə golon qutxaların monim azdan-cəxəndən fars dilində danışığımı görüb, onlara kəmək etməyi məhibi edirdilər. Men do onları sakitləşdirib, "Narahat olmayın, hor şey yaxşı olan işsəlləh" - deyirdim. Hamisə narahatlıq içinde idilər, qorxurdular ki, onları buraxımsalar, qəri qaytarılsınlar. Amma xoşbəxtliklərə bəlo olmadı. Hamisə İран keçməyə icazo verdilər.

Horo öz çatışımı qızışdırıb bayırı çıxıb. Bayırda müştərəklər, gözleyən taksi sürücüləri, sözün səs onmasından, üstümüze hücum etdilər. Burada onlardan başqa bəni-insan yox idi. Neco deyərlər, bura çöl-biyasban, isti günüs şularından yanmış boz bir çöl idi. Yaxınlıqda heç bir yaşayış moskən göründü. İraqlılar horası bəri yera getmək isteyirdilər. Məndən xəhis edildilər ki, taksi sürücüləri ilə danişən onlara getmək istədiklər yero yalaşın. Hotta sərəndələr ki, bu və ya digər sərütücü inanıbmır olarmış? Onu da deyim ki, iqrashıqlar çox qadın idilər. Təbib ki, onlar da hər çənə narahatlı hissi keçirirlər. Bir səzə, gümçü çatlığı qədər hamisə kəmək etməyo, wə hamini rəsa ləşməq çəşidür. Bir da yəsildim ki, bu çölb-yabada neyə deyərlər, bir monom, do Məmmədəşəhər. Baxdım ki, vəyəndəsiz bir adam gözlərinə mono zilləyib. Onun xərisi görünüşü adəmdə vahimə yaradırdı. Durmadan mono baxış və eli bəl monənən nəsə gözleyirdi. Mon işi təriyəmdən "Bunulun heç bir hanı gedən deyilim!", - deyə fikirləşirdim.

Dögrüsə, bürək qədər özümü təriyəmdim. Bir az da peşənə oldırdı. Axi, o biri sürücülərlə dansa biliirdim... Ürəyində görüp-qeyd olıb və özümü danlıyordim. Bu adəm heç sərütücü de oşşəmərdi. Görünür, komarda dayanın sürücülər bərbəri tənəy və öz aralarında gedəcəyi yolları müzakiro edildilər. Bu işi qeyri-adi şöküldə konarda dayanıb, sənki taksi bazarına təmələnən qədəyən yolları müzakiro edildilər. Bir işi qeyri-adi şöküldə konarda dayanıb, sənki taksi bazarına təmələnən qədəyən yolları müzakiro edirdilər. Mon işi sərhəd məntəqəsindən bayaq xican kimi gördüm. Özü də ilə nozorunun çarpan onun qulqlarından-ədən ləpənən ləpələr idi.

Nohayat, hor şəyənən adəm səkutu pozdu:

- Hərə gedirsin! - deyo sərəndələr.
- Hərə halal! - dedim.
- Neco hərə? - Burda qalacaqsın?
- Boli, - deyo cavab verdim.
- Burada gecələr heç kim qalmır, ancaq qurdular ulayır.

Fikirləşdim ki, yəqin bunları moni qutxmaq üçün deyir. Bir az fikirləşdikdən sonra qarara geldim ki, onu bür aza da da-nışdırıb və hansı məzəhəb qulluq etdiyini öyrənim. Onular fars dilində ünsiyyət qurğuşa calışdırıb, amma alımnırı. Çünkü yarifəs, yartırık, yarınrobə rabitosız cümlələr qursaq da, bir-birimlə tam anlaşıya bilmir, ya da yanmış başa düşürdük.

- Burdan Təbrizə noća kilometrdir?

- deyo sərəndələr.

- Məni olli kilometrdir.
- Bir az ara verin, sonra yeno sərəndələr.
- Neco aparsan?
- Sokson dollarla, - dedi.
- Məni fikir köründür. Axi, kim min kilo-metriyələr sokson dollarər aparsa? Görünür, bu, moni sırmılışdırımk üçün qiyomat oxuyur.

- Nadi, çoxdu? - istoyırson beş dollar da dişim, - dedi və bununa mona da da-sübholondirdi.

Buna baxımayaraq, başa düşürdüm kü, burada da qalmaq olmaz. No işi qarar vermek lazımlı id. Artıq saat on üç radoları olardı. Gündüz topomizi vururdı. Taksi sürücüsü günəşin altında çox qaldıqdan qapqara qaralıbsı. Bu, onun ümumi görünüşündən daha bir qorxun çələberirdi. Doğrusə, qarar vermekdən çətinlik çekirdim. Burda qalmaq daha da təhlükeli ola bilirdi. Burada noinki bir yer tapıb daldalmaq gecələmək, hətta oturmayıbələ bir yer xoy idi...

- Adın nadir? - deyo nəsən danışaq xatırından sərəndələr.

- Adam Firudindir - dedi
- Firudin, bura hansı şəhər yaxındır?
- Kırmanşah şəhəri.
- Neco kilometrdir?
- İyirmi beş kilometr.
- Ora nəçəyə aparsan?
- Ora? - toocəbüllə moni süzbü: - Pulsuz, - dedi.

Mon da ürəyində: "Bu, no danış! - deyo fikirləşdim. Doğrudan, bunun nəsə başqa fikri: Ağlımda cürbəcür, müx-təlif pis fikirlər dələşirdi.

- Firudin mona:
- Qulaq as, - dedi. Görürom, nodənənə çokinirson. Amma ona da bilər, onun get-səm, son burda tek qalacaqsın. Özünə do buradakı vəziyyəti görürən. Gol, sun Kırmanşahədək aparın, sonra özün bilar-sın.

(Ardı var)